

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov dos. Zaur Məmmədov
"16" 01 2025-ci il

Fənn sillabusu

Fakültə: Təbiyyat

Kafedra: Riyaziyyat və informatika

İxtisas: 050114. Riyaziyyat müəllimliyi-III

I. Fənn haqqında məlumat

Fənnin adı: Həqiqi dəyişənlə funksiyalar nəzəriyyəsi

Kodu: AMTMEF-B07

Tədris ili: III tədris ili, (2024-2025) Semestr: VI

Tədris yükü: cəmi: 180 saat. Auditoriya saatı -60 (30 saat mühazirə, 30 saat maşğələ)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: _

Saat:

II. Müəllim haqqında məlumat

Soyadı, adı, atasının adı, dərəcəsi: Qasimov Rəşid Ataxan oğlu, riy.ü.f.d., dos.

Kafedranın ünvani: Lənkəran şəhəri, H.Z. Tağıyev küçəsi-118. LDU-nun 3 sayılı tədris korpusu, otaq № 301.

Məsləhət saatı:

E-mail ünvanı: resid5757@mail.ru

III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

a) Əsas

1. O.H.Həmzəyev, Q.Ə.Orucov. Həqiqi dəyişənlə funksiyalar nəzəriyyəsi. Bakı-2007.
2. K.Q.Həsənov, P.F.Qəhrəmanov. Funksiyalar nəzəriyyəsi və funksional analiz kursu.

Bakı-2010 səh 423.

3. Nəmidulla Aslanov. Funksiyalar analiz. Bakı-2012 səh 415.

4. Колмогоров А.Н., Фомин С.В. Элементы теории функций и функционального анализа. М., 1981.

5. Натансон И.П. Теория функций вещественной переменной. М., 1974.

6. Привалов И.И. Введение в теорию функций комплексного переменного. М., 1984.

7. Бидерман В.И. Элементы теории функций действительного переменного.

Хабаровск-2011.

b) Əlavələr

1. В.Д.Погребной. Теория функций действительной переменной (конспект лекций)

Сумы-2012.

2. Elşad Eyyazov. Riyazi analiz-3, həqiqi və kompleks dəyişənlə funksiyalar nəzəriyyəsi. mühazirə və çalışmalar, Bakı-2018 səh 369.

3. Demidovich B.P. Riyazi analizdən misallar. Azərbaycan dilinə tərcümə. Əliyev A.R., Xəlilov E.N., Məmmədov, X.R., Məmmədov Ü. M. Bakı-2003

4. Ю.С.Очан. Сборник задач и теорем по теории функций действительного переменного. М.-1985.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən Riyazi analiz fənninin tədrisinə ehtiyacı var.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur. Fənnin öyrəndiyi nəzəri biliklər aşağıdakı mövzularla təsvir edilir:

VI. Fənnin təsviri və məqsədi. Fən olunmuşdur:

1. Çoxluqlar və onlar üzərində əməllər.
 2. Ölçülən funksiyalar.
 3. Məhdud funksiyanın Lebeq integrallı.
 4. Cəmlənən funksiyalar.
 5. Kvadratı ilə cəmlənən funksiyalar.
 6. Stiltes integrallı.

Lebeq ölçüsü və integrallının mahiyyətini və xassələrini, eləcə də Furye sıraları nəzəriyyəsinin elementlərə mənimsətməkdən ibarətdir. Lebeq ölçüsü və Lebeq integrallı ali riyaziyyatın ən mühüm anlayışlarındandır. Bu anlayışlar sonradan tədris olunan riyaziyyat kurslarında istifadə olunur. Xüsusilə, bu kurs ehtimal nəzəriyyəsinin öyrənilməsində əsas rol oynayır. Sonuncu isə, məsələn, ekonometrika kimi qeyri-riyazi fənlərin tədrisində zəruri olan riyazi aparatdır. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi həm orta həm də ali məktəb riyaziyyatının inkişafında mühüm rol oynayır. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi fənni çoxluqlar və onlar üzərində əməlləri, çoxluğun gücünü, hesabi, kontinium güclü çoxluqları və onların xassələrini, kantor çoxluqları, çoxluğun limit nöqtəsi anlayışını, çoxluğun daxili nöqtəsini, açıq çoxluğu, açıq və qapalı məhdud çoxluqları, mükəmməl çoxluğu, çoxluğun Jordan mənada ölçüsünü, ölçülən funksiyaları və onların xassələrini, məhdud funksiyanın Lebeq mənada integralını, cəmlənən funksiyaları, kvadrat ilə cəmlənən funksiyaları, norma anlayışını, Stiltjes integralını və onun xassələrini öyrənir.

Fənnin tədrisi orta və ali məktəbin müəllimləri üçün Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi fənnindən zəruri olan biliklərin həcmini müəyyən edir. Bütün bunlar Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi fənninin tədisinin ali təhsil müəssisələri tələbələri üçün vacib olduğunu təsdiq edir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardan ibarətdir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiyamətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiyamətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
 - 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
 - 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
 - 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
 - 6 bal- tələbənin cavabı əsasən düzgündür.
 - 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
 - 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
 - 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
 - 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.
 - 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| № | Bal | Qiymət | |
|----|-------------------|------------|-------|
| | | Sözlə | Hərfə |
| 1. | 91-100 | əla | A |
| 2. | 81-90 | çox yaxşı | B |
| 3. | 71-80 | yaxşı | C |
| 4. | 61-70 | kafi | D |
| 5. | 51-60 | qənaətbəxş | E |
| 6. | 50 və ondan aşağı | qeyri-kafi | F |

IX. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı. Mühazira 30 saat, məşğalə 30 saat. Cəmi: 60 saat

| Nº | Keçilən mövzuların məzmunu | m. | s. | Tari x |
|---------------|---|----|----|-----------|
| 1. | Çoxluqlar nəzəriyyəsinin elementləri | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər | | | |
| 2. | Qarşılıqlı birqiyəmtli uyğunluq. Kardinal ədəd (güt) anlayışı. Güclərin müqayisəsi. Güclər üzərində əməllər | | | |
| Mənbə: | [1,2,6,7] | 2 | 2 | |
| 2. | Hesabi və kontinium güclü çoxluqlar | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Hesabi çoxluqlar və onların xassələri | | | |
| 2. | Kontinium güclü çoxluqlar və onların xassələri | | | |
| Mənbə: | [1,3,4,6,7] | 2 | 2 | |
| 3. | Metrik fəzalar | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Metrik fəza. Metrik fəzada bəzi bərabərsizliklər. | | | |
| 2. | Metrik fəzalara dair misallar | | | |
| Mənbə: | [1,3,4,6,7] | 2 | 2 | |
| 4. | Çoxluğun limit nöqtəsi. Çoxluğun daxili nöqtəsi və açıq çoxluq. | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Çoxluğun limit nöqtəsi. | | | |
| 2. | Çoxluğun daxili nöqtəsi və açıq çoxluq. | | | |
| 3. | Boş olmayan qapalı və açıq çoxluqların quruluşu | | | |
| Mənbə: | [1,2,5,6,7] | 2 | 2 | |
| 5. | Mükəmməl və Kantor çoxluqlar | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Mükəmməl çoxluq, onun quruluşu. Kantor çoxluqlar | | | |
| Mənbə: | [1,2,5,6,7] | 2 | 2 | |
| 6. | Çoxluğun Jordan və Lebeq mənada ölçüsü | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Çoxluğun Jordan mənada ölçüsü | | | |
| 2. | Çoxluğun Lebeq ölçüsü | | | |
| Mənbə: | [1,6,7] | 2 | 2 | |
| 7. | Metrik fəzada ölçülən çoxluqların xassələri | 2 | 2 | |
| Plan: | | | | |

| | | | | |
|--|---|---|---|--|
| 1. | Metric fəzada ölçülən çoxluqlar və onların xassələri | | | |
| Mənbə: | [1,6,7] | 2 | 2 | |
| 8. Sıxılmış inikas prinsipi və onun tətbiqləri | | | | |
| Plan: | | | | |
| 1. | Sıxılmış inikas prinsipi | | | |
| 2. | Sıxılmış inikas prinsipinin cəbri tənliklərin və xətti tənliklər sisteminin həllinə tətbiqi | | | |
| Mənbə: | [1,3,4,6,7] | | | |
| 9. Məhdud variasiyalı funksiyalar | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Tam variasiya. Məhdud variasiyalı funksiyalar. | | | |
| 2. | Məhdud variasiyalı funksiyaların xassələri. | | | |
| 3. | Məhdud variasiyalı funksiyanın iki artan funksiyanın fərqi kimi göstərilməsi. | | | |
| Mənbə: | [1,3,4,6,7] | | | |
| 10. Ölçülən funksiyalar | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Ölçülən funksiyanın tərifi və sadə xassələri | | | |
| 2. | Ölçülən funksiyanın əsas xassələri | | | |
| 3. | Ölçüyə nəzərən yiğilma | | | |
| Mənbə: | [1,3,4,6,7] | | | |
| 11. Məhdud funksiyanın Lebeq integralları | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Məhdud funksiyanın Riman integralı | | | |
| 2. | Məhdud funksiyanın Lebeq integralı | | | |
| 3. | Məhdud funksiyanın Lebeq integralının əsas xassələri | | | |
| 4. | Riman və Lebeq integrallarının müqayisəsi | | | |
| 5. | İbtidai funksiyanın bərpası. | | | |
| 6. | Lebeq integralı altında limitə keçmə | | | |
| Mənbə: | [1,3,4,6,7] | | | |
| 12. Stiltes integralı | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Stiltes integralı və onun xassələri | | | |
| 2. | Stiltes integralının varlığı. | | | |
| 3. | Stiltes integralının hesablanması. | | | |
| 4. | Stiltes integralı altında limitə keçmə | | | |
| Mənbə: | [1,4,6,7] | | | |
| 13. Cəmlənən funksiyalar | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Mənfi olmayan ölçülən funksiyaların integralı. | | | |
| 2. | Ixtiyari işarəli qeyri-məhdud funksiyalar üçün Lebeq integralı. | | | |
| Mənbə: | [1,5,6,7] | | | |
| 14. Kvadratı ilə cəmlənən funksiyalar | | 2 | 2 | |
| Plan: | | | | |
| 1. | Kvadratı ilə cəmlənən funksiyalar. Bərabərsizliklər. Norma | | | |
| 2. | L_2 fəzasında funksional ardıcılığın orta mənada yiğilması | | | |
| Mənbə: | [1,5,6,7] | | | |
| 15. ℓ_2, L_p və ℓ_p fəzaları | | 2 | 2 | |
| 1. | ℓ_2 fəzası | | | |

| | | | | |
|--------|----------------------------|--|--|--|
| 2. | L_p və ℓ_p fəzaları | | | |
| Mənbə: | [1,2,4,5,6,7] | | | |

XI. Fənn üzrə tələblər.

Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi fənninin qarşısında qoyulan tələblər

- çoxluqlar nəzəriyyəsini öyrənmək;
- çoxluğun gücü, kardinal ədəd anlayışlarını öyrənmək;
- hesabi və mükəmməl çoxluq anlayışlarını və onların gücünü öyrənmək;
- ölçü nəzəriyyəsinin əsas anlayış və təkliflərini öyrənmək;
- Lebeq integrallını öyrənmək;
- Riman və Lebeq integrallarını müqayisə etmək.

XII. Fənn üzrə təlimin nəticələri.

Tədrisin nəticəsi olaraq tələbələr çoxluqlar nəzəriyyəsini, ölçü nəzəriyyəsinə dair məsələlər həll etməyi bacarmağa nail olurlar.

Həmçinin Lebeq integrallı, Lebeq integrallının mütləq kəsilməzlik və σ -additivlik xassələrindən istifadə etməklə məsələlər həll etməyi bacarırlar.

Riman integrallı ilə Lebeq integrallının müqayisəsini bilirlər.

XIII. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi.

XIV. Kollokvium

1-ci kollokvium

1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər
2. Qarşılıqlı birqiyəməli uyğunluq. Kardinal ədəd (güc) anlayışı. Güclərin müqayisəsi.
Güclər üzərində əməllər
3. Hesabi çoxluqlar və onların xassələri
4. Kontinium güclü çoxluqlar və onların xassələri
5. Metrik fəza. Metrik fəzada bəzi bərabərsizliklər.
6. Metrik fəzalara dair misallar
7. Çoxluğun limit nöqtəsi.
8. Çoxluğun daxili nöqtəsi və açıq çoxluq.
9. Boş olmayan qapalı və açıq çoxluqların quruluşu
10. Mükəmməl çoxluq, onun quruluşu. Kantor çoxluqlar
11. Çoxluğun Jordan mənada ölçüsü
12. Çoxluğun Lebeq ölçüsü
13. Metrik fəzada ölçülən çoxluqlar və onların xassələri
14. Sıxılmış inikas prinsipi
15. Sıxılmış inikas prinsipinin cəbri tənliklərin və xətti tənliklər sisteminin həllinə tətbiqi

2-ci kollokvium

1. Tam variasiya. Məhdud variasiyalı funksiyalar.
2. Məhdud variasiyalı funksiyaların xassələri.
3. Ölçülən funksiyadan tarifi və sadə xassələri
4. Ölçülən funksiyadan əsas xassələri
5. Məhdud funksiyadan Riman integralı
6. Məhdud funksiyadan Lebeq integralı
7. Məhdud funksiyadan Lebeq integrallının əsas xassələri
8. Misal 1
9. Misal 2
10. Misal 3
11. misal 4
12. Misal 5
13. Misal 6

14. Misal 7

15. Misal 8

XV. İmtahan sualları

1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər
2. Qarşılıqlı birqiyəməli uyğunluq. Kardinal ədəd (güt) anlayışı.
Güclərin müqayisəsi. Güclər üzərində əməllər
3. Hesabi çoxluqlar və onların xassələri
4. Kontinuum güclü çoxluqlar və onların xassələri
5. Metrik fəza. Metrik fəzada bəzi bərabərsizliklər.
6. Metrik fəzalara dair misallar
7. Çoxluğun limit nöqtəsi.
8. Çoxluğun daxili nöqtəsi və açıq çoxluq.
9. Boş olmayan qapalı və açıq çoxluqların quruluşu
10. Mükəmməl çoxluq, onun quruluşu. Kantor çoxluqlar
11. Çoxluğun Jordan mənada ölçüsü
12. Çoxluğun Lebeq ölçüsü
13. Metrik fəzada ölçülən çoxluqlar və onların xassələri
14. Sixilmiş inikas prinsipi
15. Sixilmiş inikas prinsipinin cəbri tənliklərin və xətti tənliklər sisteminin həllinə tətbiqi
16. Tam variasiya. Məhdud variasiyalı funksiyalar.
17. Məhdud variasiyalı funksiyaların xassələri.
18. Məhdud variasiyalı funksiyanın iki artan funksiyanın fərqi kimi göstərilməsi.
19. Ölçülən funksiyanın tərifi və sadə xassələri
20. Ölçülən funksiyanın əsas xassələri
21. Ölçüyə nəzərən yığılma
22. Məhdud funksiyanın Riman integrallı
23. Məhdud funksiyanın Lebeq integrallı
24. Məhdud funksiyanın Lebeq integrallının əsas xassələri
25. Riman və Lebeq integrallarının müqayisəsi
26. İbtidai funksiyanın bərpası.
27. Lebeq integrallı altında limitə keçmə
28. Stiltes integrallı və onun xassələri
29. Stiltes integrallının varlığı.
30. Stiltes integrallının hesablanması.
31. Stiltes integrallı altında limitə keçmə
32. Mənfi olmayan ölçülən funksiyaların integrallı.
33. İxtiyari işarəli qeyri-məhdud funksiyalar üçün Lebeq integrallı.
34. Kvadratlı ilə cəmlənən funksiyalar. Bərabərsizliklər. Norma
35. L_2 fəzasında funksional ardıcılığın orta mənada yığılması
36. ℓ_2 fəzası
37. L_p və ℓ_p fəzaları

“Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” fənninin sillabusu 050114-Riyaziyyat müəllimliyi ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “Riyaziyyat və informatika” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (16 yanvar 2025-ci il, protokol № 6).

Fənn müəllimi:

dos. R.A.Qasimov

Kafedra müdürü :

dos.N.C.Paşayev